



Xudus Aqdamlı

Yayın qaynar istiləri hər kəs kimi məni də qoca yaşında həddindən artıq darixirdir. Canım qoymağın gəzirdim. Hər üz tutaqadıq? Doğrudur, Azərbaycanın sərin, yavalıq kimi yerləri nə qədər deşdir. Amma hər kəs tütü doğmalağın torof getməyə çalışır. Mən də üz tutdum doğma yerimə, doğma Ağdamıma. Yuxarıllar işçisindən üzən böyük Quzanlı qəsəbəsinə. Ağdamın keçmiş ruhu, keçmiş gözəlliyi, hətta men deyordim, səhrəti, şanı da artıq neçə illərdir Quzanlıya köçüb. Qarabağdan, Ağdamdan ilin bütün fasilələri gələnləklər, əsan yollar Quzanlıda bənd olur. Quzanlıda nəfəs alaraq üzü arana torof çapır.

Qazanlıya gəlib çatanda artıq doğma Qarabağın havasını duydum. Qəsəbədən nə qədər yenidən yüksəkliklər, sosial rəfahın yüksəlişi nəminət atılmış addımlar qəlbimi oxşadı. Mənən düşmən üzərindəki qələbəmdən sonra bir yerdən torpaq-ıñan, daşın da elə bil qolbı görmüşüm. Yoxsa menə elə golirdi? Yox, bu, gerçəkən elə belə idi. Diqqətlə baxdım. Yarpaqların hər titrəyisində, axan suların oynayan damlalarında,

Böyüklük öz yerində, öz uca məqamında olanda...

quşların cəhəchində, insanların söhbətində, avazında böyük zəfər marşının södəsini, sesini duydurdum. Gör-düyüm hər insan bir zəfər marşı qədər möhtəşəm göründürdü mənə. Quzanlıya getdiyim günlərdə qəsəbədən Mədəniyyət Nazirliyinin xətti tövbildirlər. O tövbildən biri de gərkəmlə ictimai xadim, böyük müsəvilişənən, Qarabağ tariximənə mühitinin yetirməsi Üzeyir Hacıboylının yubiley günlərinə həsr olunmuş XIII Beynəlxalq Müsiqi Festivalı idi. Tədbir çox şəhər ma-rasqlı keçdi. Çünkü möhtəşəm qəlebəmizdən sonra bəlkə de ilk dəfə iddi ki Quzanlıda belə azad və xoşbəxt müşiqi sodaları eşidildi. Tədbirdə gör-dükənlər ardıcılıqla yaddaşına cəm edil bilməzdik. Axi 85 yaşım var. Yaddaşına gəvənen vaxtların çox-çox geridə qalıb. Ancaq bəzi müşiqələr diqqət qatdırıb. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vəqif Həsənov çıxışında Qarabağ zəfərindən sonra tökcə Ağdamda dəyil, bütün Qarabağda gürüləcik işlərin geni miqyasından da-nışdı. Bildirdi ki, prezidentimizin de tekrar-tekrar vurğuladığı kimi, Qarabağın yoxnığı Azərbaycanın, bətövlük-de erzin füsünkar gusullarından birinə çevriləcək. Tezliklər ve sırotda qəsəbəkar erməni faşizminin xarabali-gəvərdiyi Quzanlıdan başlayaraq üzü Şuşaya, Xankondina, Xocalıya qədər olan Vəton torpaqları gülüstə-na çevriləcək...

Tezliklə paytaxtdan üzü Qarabağın axını başlayacaq. Çünkü Qarabağda artıq böyük qayıdışın, böyük quruculuğun tomoli qoyulub. Bu o deməkdir ki, həm də bu yerlərdə minlərlə insan işlə tomin oluna bilo-cək. Dünyanın müxtəlif ölkələrindən Qarabağa sörəmeye yatrılaçaq. Qolo-qazanlı qazılmasında haqqımızı müdafiə edən dəst, eləcə də dövlətlər arasında münasibətləri ləyəqötü-lə qorumağa çalışan digər ölkələr de Qarabagdakı tiki-tiki-abadlıq layihələ-

xanəndələrimiz Qarabağ ruhuya gö-zəl ifalar toqqud etdi. İlkin Əhmədov, Rəvana Əmirəslanlı, Almaz Orucova və digərləri Quzanlıda töşkil olunmuş Üzeyir Hacıboylı günlərini yad edən konsertdə könül oxşaya-yan mahni və müğəmlərləyən bir dəyada qaldılar. Bu konsert tökcə Üzeyir Hacıboylını yad etmək üçün deyildi, həm de doğma Qarabağımız-dakı zəferin sevincini, coğusunu tekrar yaşamaq idi.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vəqif Həsənov çıxışında Qarabağ zəfərindən sonra tökcə Ağdamda dəyil, bütün Qarabağda gürüləcik işlərin geni miqyasından da-nışdı. Bildirdi ki, prezidentimizin de tekrar-tekrar vurğuladığı kimi, Qarabağın yoxnığı Azərbaycanın, bətövlük-de erzin füsünkar gusullarından birinə çevriləcək. Tezliklər ve sırotda qəsəbəkar erməni faşizminin xarabali-gəvərdiyi Quzanlıdan başlayaraq üzü Şuşaya, Xankondina, Xocalıya qədər olan Vəton torpaqları gülüstə-na çevriləcək...

Əvvəldə də dediyim kimi, Sentyabrın axılarında Quzanlıya getmişdim. Axi orda şəhid atası kimi dövlətimiz tərəfindən mənə de menzil ba-ğışlamıb. Menzilli bağlı bəzi problemlərən vərdə deyə mən də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vəqif Həsənovun qəbuluna yazılıdım. Qəbula yazılırdığım mündəttidə qəbula gələnlərin içəridən necə se-vincin çıxdığına şahidi oldum. O qapıdan kimso inamsız, ümidişsiz, geri qaytarılmırdı. Başçının tapşırığı ilə problemi olan hər kəsələ əzadılığı. Yardım edilirdi. Bəzi sakınların probleminin də nobötübi neçə gün-də öz həllini tapacağı bildirildi...

Onu da deyim ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vəqif Həsənovun qəbuluna yazılıdım. Qəbula yazılırdığım mündəttidə qəbula gələnlərin içəridən necə se-vincin çıxdığına şahidi oldum. O qapıdan kimso inamsız, ümidişsiz, geri qaytarılmırdı. Başçının tapşırığı ilə problemi olan hər kəsələ əzadılığı. Yardım edilirdi. Bəzi sakınların probleminin də nobötübi neçə gün-də öz həllini tapacağı bildirildi...

...Quzanlıdan paytaxta qaydan-da artıq işgələr başlışmış, qaynar havaların hökmü sənmişdir, torpaq-çıqat vermiş ürəyi bitişir, dərələr-dəzlər, vadilər yaşlılıq göləridi. Gölzərim öündə Ali Baş Komandanın rəhbərliyiylə qurulacaq Qarabağın gələcəyi canlanırdı...

Ağdam, Quzanlı

"Bəşatilan" biabırçılığı - Mühəribə olub mühəribə filmi olmayanlar



Mədəniyyət TV-də çox atöökən bir mühəribə filmi nümayis olundu. Yeni çəkili. Adı da "Bəşatilan". II Qarabağ Mühəribəsində 5 dostun qəhrəmanlığını "ekran asarı"na çeviriblər. "Ekran asarı"!

Rəsəm biabırçılıq. Pafos, pafos və yənə da pafos! Ssenari - dəzsüz, dəzsüz, mənasız, məzmunsuz!

Rejissor işi - şit! Elə bənə, mühəribə günlərində minlərlə insanın yazdığı statuslardan sənəri diziştirmən.

Baxımdan mühəribə filmləri az deyil.

Qandığın bir şey var, sonat, farq etmir sənətin hansı qoludur - kino, rəsmi, adıbiyyat, müsiqi - höməsi insanların gördükü torfi yox, gör-mədiyiklər torfi göstərməklə öz vərlərini qoruyub saxlayıb. Şəir bir şəhid anasının hec kima izah edə bilmədiyi duyguları, kino hamının görə bilmədiyi möqəmləri və səir. Bütün burlar da höməsi bir-birləş-iq-iz-əub. Sərəndən müsələ dolğulub, hekayəndən, romanından film.

Kurs aqmaq lazımdı ki, bu adamlar anlaşıb mühəribə filminin mütləq atışmadan, gil-lədən, qandan, tank-dan ibarət olmadıgi-ni!

Ay qarda, hec nə demirən, gedin, pol-yak rejissor Peter Nas-in "Into the Whi-te" na baxın da. Buna da pul bu-raxmaq lazımdı?

O kürəvi qani, atış-

məti mühəribə vaxtı gördük də. Baş da kəsildilər, gəz də qırxıtlardı. Tamaşaçıya mühəribənin arxa pardası, içi, özyəi lazımdı. 5 dostun qəhrəmanlığını neyirəm man? Ki, sizin bu bəs haqqında çəkdikləriniz, dit-bütis, dadang-dudungan o torfi keçməyəcəksə.

Bəşatilan! Bey dost!

Filan-falan...

Ad qaymaqda porgarıq.

Amma... adın arxasında hec nə dayanır.

"Bəs qapık" də utarman man o filmə.

"Xüsusi təzini İhd" la hara gedə bəlinəriniz siz?

Qurtarın da erməni təhcisi, dili üzərində Vətənpərvərlik qurmağı.

Bu işlər niyə döyüslü? Sizin yaradığınız sarsaq "erməni obrazı"nı dağıtmış üçün!

O sənənarı yaran, o filmi çəkən başqa hec erməni də pul qoymas e!

Azərbaycan bizim yaxşı sənənarıslarımız?

Ramiz Fatiyev kimdir? Ramiz Rövşən kimdir? Cingiz Abdullayev kimdir? Orxan Fikarlıoğlu kimdir? Natiq Rəsulzadə kimdir?

Azdrum rəhbər kimdir? Cəhəngir Mehdiyev kimdir? Yavər Rəzayev kimdir?

Elxan Cəfərov kimdir? Vəqif Mustafayev kimdir? Mehrivan Ələkbər-zadə kimdir? Cahangir Mehdiyev kimdir? Yavər Rəzayev kimdir?

Az budecə dalınca qapı keyfiyyətdən konar sənənarıslar, rejissorlar-la film arşaya görürür, düşün bənzərtərən sənənarı arxasında, əzizləyən, oruya dərinlərindən olmayılan oyunun qəbul etməsini.

Bu qədər faciəsi olan xalqı, Əlimizdəki xammal uydurma deyil, hə-qiqətlərdir. Xocəli faciəsinə aid səmballı filmimiz var mı? Cingiz Musta-fayevin çəkdiyi rejissorlər yənədən oynamayı və çəkmək kimin nüyinə la-zımdır? Cingiz çəkdikləri el filmidir də.

30 illik tarixi var mühəribəmizin.

Ta bələk yenidən doğulandan qan-qada içindəyik.

Haq döyüşünün öz döyü yolu, həyat həkəyasi var. Hər faciəmizin görünməyən tarzları var. Məglublıyyət də yaşımaq, qəlo-bə də. Azdr-

"Bəşatilan" barədə xüsusi bir şey yazmaq istəmərim. Mən kino ton-qidisi deyilmə. Film təqib edənlər çox güman ki olacaq. Bu işi yaxşı bacaran Səvda Sultanəvan var.

Xuxarıda qeyd eddiyim poljak əsilli Peter Nasin çəkdiyi mühəribə fil-minə bir abzəd dəqiq qəzmək istəyirim.

Filmənə bərən hadisələr real həyatlardan götürürlər.

İkinci dünya mühəribəsi zamanı 1940-ci ilin 27 aprel tarixində Luf-tvaflı pilotı Hornis Şkops idarə etdiyi Heinkel He 111 tipli bombardı-

mançı təyyarəsi ilə Norveçin daxili bölgələrindən olan Qrontil yaxınlaş-

rular. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarə tarzından vudur. Alman təyyarəsindən olan dörd pilo-tadan bir nəfəri hələk olsada, digər üç nəfər yaxınlıqda yerləşən ova-

ci komandasına xixim. Vurulmuş inglestil təyyarəsinin pilotunda alman-

lar qalğıq ovu komandasına təpər və buraya gəlirlər.

Alman əsgərlər ilk öncə ingilisləri ovu komandasına qəbul etməsələr,

da sonradan onların komandasını kicik bir bölməsində yasaşadalarına icā-

za verir. Filmdəki hadisələr sərt Norveç qışının qarşısında bir-birinə dəyişən dəyişən olaraq işləyir.

Bəşatilan! Bey dost!

Filan-falan...

Ad qaymaqda porgarıq.

Amma... adın arxasında hec nə dayanır.

"Bəs qapık" də utarman man o filmə.

"Xüsusi təzini İhd" la hara gedə bəlinəriniz siz?

Qurtarın da erməni təhcisi, dili üzərində Vətənpərvərlik qurmağı.

Bu işlər niyə döyüslü? Sizin yaradığınız sarsaq "erməni obrazı"nı da-

ğılmış üçün!

2004-cü ilə Kəşələn "The Promise" filmini izleyin.

2017-ci ilə çəkili "Armenia, my love" filmini izleyin.

Bilmirəm neçə il qabaq, köşə yazında bələ bir abzəm vardi, o ab-

zəsənətən qazanırsın.

Allahaqı, bizi özümüz döyü boyda dördük. "Fəryad"ımızdan məlkə-

lər döyü, dərək döyü, qazanırsın.

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazanırsın."

"Alla, qazanırsın, dərək döyü, qazan

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

No 82 (2263) 2 oktyabr 2021-ci il



Azərbaycan Respublikasının
Medianın İkişafı Agentliyi

Geniş imkanların ünvani - Tovuz

Azərbaycanın barlı-bərkətli bölgələrindən biri de Tovuz rayonudur. Bu rayonun yerləşdiyi coğrafi ərazi özünün qədimliyi ilə ölkə tarixində dikkətçəkən arazilərimizdən olubdur. Bəlli ki, Tovuzun relyefi həm düzənlilik, həm də dağlıq hissədən ibarətdir. Eyni zamanda bu rayon Ermenistan və qonşu Gürcüstan Respublikaları ilə həmsərhəddir. Dəqiqiliyi ilə ifade etsek, Tovuzun Ermanistanla sərhəddinin uzunluğu 69 km, Gürcüstana isə 23 km-dir. Ona görə də bu rayonun hələ Sovet dönməndə iqtisadi imkanları daha çox dikkət çekirdi. Lakin 1988-ci ildən 2020-ci ilin 27 sentyabrına kimi Tovuz rayonu Ermenistanın basılmasına, taxibatlarına məruz qaldı. Buradakı sərhəd kəndlərimiz döşmən tərəfindən atəş tutdu, xeyli sayıda insanımız düşən güləşinə təsdiq oldu, ev-əşyindən dişdərin döşdə. Bu da rayonun iqtisadi durumuna öz təsirini göstərdi. Yə-

ni, insanların birbaşa güllə yaşı alında işləməsi, yaşaması həm iqtisadi, həm mənvi sarsıntılar, stresslər yaradırdı. Neticədə də adamların torpağa bağlılığı sınaqla üz-üzə gəlir, əlavə problemlər ortaya çıxarırdı.

Böyük qəlebməzindən sonra Azərbaycanın bu bölgəsindən demək olar ki, heyat öz əvvəlki axarına döşdü. Bu da tovuzluların öz coğrafiyalardan dərhal etdik, Tovuzun Ermanistanla sərhəddinin uzunluğu 69 km, Gürcüstana isə 23 km-dir. Ona görə də bu rayonun hələ Sovet dönməndə iqtisadi imkanları daha çox dikkət çekirdi. Lakin 1988-ci ildən 2020-ci ilin 27 sentyabrına kimi Tovuz rayonu Ermenistanın basılmasına, taxibatlarına məruz qaldı. Buradakı sərhəd kəndlərimiz döşmən tərəfindən atəş tutdu, xeyli sayıda insanımız düşən güləşinə təsdiq oldu, ev-əşyindən dişdərin döşdə. Bu da rayonun iqtisadi durumuna öz təsirini göstərdi. Yə-

ni, insanların birbaşa güllə yaşı alında işləməsi, yaşaması həm iqtisadi, həm mənvi sarsıntılar, stresslər yaradırdı. Neticədə də adamların torpağa bağlılığı sınaqla üz-üzə gəlir, əlavə problemlər ortaya çıxarırdı.

Regionların İkişafına Dair Dövlət Programına uyğun olaraq Azərbaycanın digər bölgələri kimi, Tovuzda da rayon icra həkimiyəti başçısının rehberliyi altında fealiyyət göstəren aparatin hazırlanıdı. Tovuzun sosial planı birmənilər şəkilidə Tovuzun sosial heyatını, iqtisadi işləməsi və eləcə də görkəminin deyiləndirməye bacarırlı. Ona görə də həm rayon mərkəzində, həm də qəsəbə və kəndlərdə planlı şəkildə aparılan tikinti işləri milli arxitektura, həm də arxitektura sistemi ilə göz oxşayır. Yeniləşən Tovuzun hər bir günündən, hər bir park və istirahət sahəsində artıq tez-tez yeniliklər qarışlaşmaq mümkündür. Bax, bu quruculuq işləri də son nticədə yolların abadlaşdırılması, sekillərin temir edilməsi, gərəkli sahələrdə köpüklərin, kanalizasiya xətlerinin tikilməsi kimi rayon üçün saxlanan və turistlərin ziyan yaratmaq işləri işlərin görülməsinə getirib çıxarır. Yeni, bütün güləşin işlər həm rayonun mənşəsini deyir, həm də bu rayonada yaşayan insanların rəhatlığına sebəb olur.

Bakıdan 430 km-lük bir məsafəde yerləşən Tovuz şəhəri özündən bugünkü mənşəsi ilə göz oxşamaqla yanaşı, həm də burada güləşin işlərin mahiyyət və əhəmiyyəti ilə də uğurlu iqtisadi bir yolda olduğunu göstərir. Əger rəqəməre diqqət yetirsək, gərək ki, Tovuzda istifadəye verilən sənaye müəssisələri, xüsusiylə yerli xammal hesabına işləyen

uyğun olaraq öncə rayonda sahibkarlığın, özel təsərrüfatların inkişaf etdiriliməsi, təsəbbüslerin deyərləndirilməsindən dəqiqət artrırdı. Demək olar ki, Tovuz rayonunda ayrı-ayrı şəxslərin təsəbbüsleri ilə gərcəkliyən iqtisadi tədbirlər öz müsbət bahəsini həm təsəbbüskarlıqları, həm də bütövlükde rayonun ümumi mənzərəsində ifadə olunmağa başladı.

Bu gün Tovuz rayonunun ümumi görsənüsü 10 iller əvvəlki görünüşdən müsbət mənəvə xeyli fərgənlər. Bunun da əsas səbəblərindən biri rayonda tikinti-abadlıq, yenidənqurma, bütövlükde rayonun görkəminin deyidirilməsinə göstərilişdir. Hər bir tovuzlu yəşidi, orazının sosial heyatını deyərləndirməye bacarırlı. Ona görə də həm rayon mərkəzində, həm də qəsəbə və kəndlərdə planlı şəkildə aparılan tikinti işləri milli arxitektura, həm də arxitektura sistemi ilə göz oxşayır. Yeniləşən Tovuzun hər bir günündən, hər bir park və istirahət sahəsində artıq tez-tez yeniliklər qarışlaşmaq mümkündür. Bax, bu quruculuq işləri də son nticədə yolların abadlaşdırılması, sekillərin temir edilməsi, gərəkli sahələrdə köpüklərin, kanalizasiya xətlerinin tikilməsi kimi rayon üçün saxlanan və turistlərin ziyan yaratmaq işləri işlərin görülməsinə getirib çıxarır. Yeni, bütün güləşin işlər həm rayonun mənşəsini deyir, həm də bu rayonada yaşayan insanların rəhatlığına sebəb olur.

Bakıdan 430 km-lük bir məsafəde yerləşən Tovuz şəhəri özündən bugünkü mənşəsi ilə göz oxşamaqla yanaşı, həm də burada güləşin işlərin mahiyyət və əhəmiyyəti ilə də uğurlu iqtisadi bir yolda olduğunu göstərir. Əger rəqəməre diqqət yetirsək, gərək ki, Tovuzda istifadəye verilən sənaye müəssisələri, xüsusiylə yerli xammal hesabına işləyen

və bir iş gündəndə 500 ton məhsul istehsal edən avsalt zavodu həm Tovuzun,



həm də qonşu rayonların da tələbatını ödəmək gücündədir. Doğrudur, rayonun əsas iqtisadiyyatını kənd təsərrüfatı təşkil edir. Xüsusiylə, üzümçülüklər, tərəvəzçilik, bostan-bağçılıq, taxiil məhsulları, eləcə də heyvandarlıq sahəsinin inkişafı bu rayon üçün zaman-zaman aparıcı sahələr olub. Ona görə də Tovuzda üzüm emalı müəssisəsi hemişə gəlirlər sahəsindən istifadə etdirir. Bu gün rayonda faktiki olaraq mövcud sənaye müəssisələrinin 50 faizi normal fealiyyət göstərir. Bu da o deməkdir ki, bu rayonun kənd təsərrüfatı sahəsindən ugurları dənədən deyənəkliyətli inkişaf etdirilmək və burada becerilər bütün mehsulların ölkə bazarlarına çıxarılmasını təmin etmek. Bəlli ki, güləşin işlərinin əsasında torpağa bağlılıq və uğurlu sabahlar umit olarsa, onda nezərdə tutulan bütün isteklərin gərcəkliyətlenmesi günən rəallığ olur.

Bəlli, bu gün Tovuzda sehiyyə, təhsil, mədəniyyət sahələrindən də böyük işlər gələrlər. Xüsusiylə, Tovuzun qədim insan mənşələrindən biri olmuş faktı imkan verir ki, bu orazideki tarixi abidələrimizin qorunub saxlanması və turistlərin ziyan yaratmaq işlərin görülməsinə getirib çıxarır. Yeni, bütün güləşin işlər həm rayonun mənşəsini deyir, həm də bu rayonada yaşayan insanların rəhatlığına sebəb olur.

Bəlli, bu gün Tovuzda sehiyyə, təhsil, mədəniyyət sahələrindən də böyük işlər gələrlər. Xüsusiylə, Tovuzun qədim insan mənşələrindən biri olmuş faktı imkan verir ki, bu orazideki tarixi abidələrimizin qorunub saxlanması və turistlərin ziyan yaratmaq işlərin görülməsinə getirib çıxarır. Yeni, bütün güləşin işlər həm rayonun mənşəsini deyir, həm də bu rayonada yaşayan insanların rəhatlığına sebəb olur.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİAN İKİŞAFI AGENTLİYİNİN
MƏLİYYƏ YARDIMI İLƏ



Nifrot etdiyim qədər sevdiyim müharibə!



Əntiqə Rəsəd

I hissə

Bu gündə başlayaraq, Vətən Məhərəbəsindən görüldüm en xırda depalları belə unutmadan xatirələrimi yazacağım... Uzaq zaman deyil... Şahidlərimin hamisi sağdı. Onların şahidliliyi ilə 10 noyabrda qədər silsilə yoxlamı oxuyurulsun! Yüzlərində başlıqlar düşəyən sənədlərdən qədər... "Sevgilim Vətən!" olacaq

Tale yazdım

Men qarabağlıyam! Qafqazın Xorəsənəsi deyilən Ağdam rayonundan, Baş Qərvəndən kəndindən... Uşaqlığım, yeniyetməlim, ilk gənclik çağım orda keçib. 1989-cu ildə Bərdə Kənd Təsərrüfatı Texnikumunu tələbəsi olanda, Azərbaycanı ağışuna almış mitinqlərə qatıldım. Sovet imperiya-sından qurtulmaq üçün mücadilə edənlərin sırasına girdim! Ruhumda imperializmə qarşı bir nifret vardi, onu meydandarda... "redd olsun imperializm, redd olsun şəxsiyyət" deyə başırdı. Səkiliydi.

2019-cu il yanvar hədəsələrindən həyatımın en böyük faciəsinə şahid oldum! Sovet rejimi, işğalçı rus əsgəri neć bir səbəb göstərmədən xalqımı kütəvi olaraq qətləne fərman verdi, ağır artilleriyadan - tanklardan atış açaq, tırtılları altına salaraq, məhv edirdi. Yaşıdığım ilk böyük faciə...

Amma bilmirdim ki, qarşida ondan da qanlı olaylara şahid olacağım, ondan da böyük dəhəsələr gərcəyəm... Ağdam. Qarabağın mərkəzi idi. Torpağımızda, Azərbaycanın ürəyinən başı olan Qarabağımızda, yaşaşağa yer verdiyimiz nankor ermənilər Xocalıda, Kərkicahanda, Qaradələ, Başlıbəldə faciələr, soyqırımı, yerli əhaliyə dəhəsələr yaşadıdan dənəməndən qəcaş soydaşlarımız Ağdamda pənah getirirdilər və o vaxt soydaşlarınına gələn faciələri eləcəsiz göz yaşları ile yaşadıd. Bir de-

kəndimizdən müharibəyə qəlebə ezmə ilə gedən gənclərin tabutda qayıtmayı asta-asta anlırdı, yaşadırdı mənəhərinən no olduğunu.

Həvadaların "Köməkliyi ilə Ağdamda, bizim balaca kəndimiz də ağır artilleriyadan atış tutan erməni artıq rayonumuzun 2-3 km-də hazırlıdayanmışdı... Düz 1992-ci ilin sentyabrından rayonumuzun mərəkzi, dərə kəndlərimiz də intensiv atışlara hadəf olurdur. Atış zamanı zırzəmildərə gizləndirdik atış dayanandan sonra cıxbı camaat olaraq bir-birimiz axtarırdıq, macəlat tapıb gizlənə bilməyənlərin, atışlarda parç-tika olanların hissələrinin bir yeri yığırıldı. Elə olurdu ki, parçalanmış bədənin bəzi əzələrini ağacların budaqlarında ilisib qaldırıdı 4-5 gündən sonra fərqli edirdik... Ağlaya - ağlaya onu ağacdən endirmək, harasa bir yera basdırmaq yoxlamışdı o vaxt ki, gencilərin alına...

Kəndimizdə həzər, ümidişlik, göz yaşları, hər kəsin qəlbine ise düşmənə qarşı nifret həkim olmuşdu. 1994-cü ilin 26 aprelində bəyindən qəsəbədən işğal olundu, igitlərimiz şəhid, güləşin işlərindən, xəstə, yaşlı adamların bir çoxu məmərlərin qurbən oldu, qazaların qazaları ilə qırıb-kökünlər. 2018-cü il sosial şəbəkəde paylaşıdım: On böyük azınlıq tərəfənən işlər gələrlər. Xəzənədən təsərrüfatı tətbiq etdi. Bəlkə de fikirliyən kimi, gələn hər hansı sözü tapıb desəm bu deli qız qayıdıb evində oturur. Hiss elədim: Onuzda təsərrüfatı tətbiq etdi. 2019-cu il sosial şəbəkəde paylaşıdım: Men kəndimizi isteyirəm, evimi isteyirəm, hər hansı təsərrüfatı tətbiq etməyi isteyirəm. Atam, dayım, emim kimi qəriblikdə olmək istərim, öz evimizdə olmək isteyirəm, menim kəndim təsərrüfatı tətbiq etdi. 2020-ci ilin yayı: Seferberlik və İranla qardaş deyən Xomeyninin İranı xilas etmə dövlətə xəyanəti

güm faciələri qəlebə ezmələr. Ömrümüz yurdumda gözəlliklərinə vəf etməyə, eyni zamanda onun yaralarını, faciələrini, itkilerini, dərdini, kədərini, şəhidini, yaralı əsgərini, dərdli köçkünlərini, evinə vəzifələrini arzusu ilə qəriblikdə can vermek istəməyən yaşlısına... qocasının son kələmələrinin düz 30 ilər göz yaxşımla yazırı... Bitmir ki, bitmir.

2018-cü il sosial şəbəkəde paylaşıdım: On böyük azınlıq tərəfənən işlər gələrlər. Xəzənədən təsərrüfatı tətbiq etdi. Bəlkə de fikirliyən kimi, gələn hər hansı sözü tapıb desəm bu deli qız qayıdıb evində oturur. Hiss elədim: Onuzda təsərrüfatı tətbiq etdi. 2019-cu il sosial şəbəkəde paylaşıdım: Men kəndimizi isteyirəm, evimi isteyirəm, hər hansı təsərrüfatı tətbiq etməyi isteyirəm. Atam, dayım, emim kimi qəriblikdə olmək istərim, öz evimizdə olmək isteyirəm, menim kəndim təsərrüfatı tətbiq etdi. 2020-ci ilin yayı: Seferberlik və İranla qardaş deyən Xomeyninin İranı xilas etmə dövlətə xəyanəti

benənde yaralanmış, elil olmuş qazın var, hamisi senin yüksündündə, onları qızıb-hara gedirsin?.. Elə o qazımızı xidmet etmək. Vətənə xidmetdi... Mənəcə, getme... Basına bir iş gələr... Aqıl müəllim onsuza gedəcəm. Qəti fikrimdi! Amma dedim sizdən icazə alı... İcazə vermirsiniz ki?????

Aqıl müəllim yənə də diqqətə üzülmə baxıdı. Yənə də bəyinkənliklərindən gələrən keçdi.. Belə de fikirliyən kimi, gələn hər hansı sözü tapıb desəm bu deli qız qayıdıb evində oturur. Hiss elədim: Onuzda təsərrüfatı tətbiq etdi. 2019-cu il sosial şəbəkəde paylaşıdım: Men kəndimizi isteyirəm, evimi isteyirəm, hər hansı təsərrüfatı tətbiq etməyi isteyirəm. Atam, dayım, emim kimi qəriblikdə olmək istərim, verim menim kəndim təsərrüfatı tətbiq etdi. 2020-ci ilin yayı: Seferberlik və İranla qardaş deyən Xomeyninin İranı xilas etmə dövlətə xəyanəti

benənde yaralanmış, elil olmuş qazın var, hamisi senin yüksündündə, onları qızıb-hara gedirsin?.. Elə o qazımızı xidmet etmək. Vətənə xidmetdi... Mənəcə, getme... Basına bir iş gələr... Aqıl müəllim onsuza gedəcəm. Qəti fikrimdi! Amma dedim sizdən icazə alı... İcazə vermirsiniz ki?????

Aqıl müəllim yənə də diqqətə üzülmə baxıdı. Yənə də bəyinkənliklərindən gələrən keçdi.. Belə de fikirliyən kimi, gələn hər hansı sözü tapıb desəm bu deli qız qayıdıb evində oturur. Hiss elədim: Onuzda təsərrüfatı tətbiq etdi. 2019-cu il sosial şəbəkəde paylaşıdım: Men kəndimizi isteyirəm, evimi isteyirəm, hər hansı təsərrüfatı tətbiq etməyi isteyirəm. Atam, dayım, emim kimi qəriblikdə olmək istərim, verim menim kəndim təsərrüfatı tətbiq etdi. 2020-ci ilin yayı: Seferberlik və İranla qardaş deyən Xomeyninin İranı xilas etmə dövlətə xəyanəti

benənde yaralanmış

